

Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu

-O-

Oqnetsvet E.

“Pioner bayrağı haqqında mahnı” Tərcümə: Abbasov Ə. 1952.

Ojeşko J.

“Avam” 1959.

Oleynik Boris İliç

“Torpaq üstə dayanmışam” Şeirlər və poemalar. Tərcümə: Ağasəfa. Yazıçı. 1980. 148 s.

Okunyov L. Y.

“Ali cəbr” 1955.

Obuxova L. A.

“Əsrin sevimlisi” 1977.

Obuxova L. A.

“Oğlan necə kosmonavt oldu” Gənclik, 1987. 28 s.

Osipov Q.

“Zəncirlənmiş gənclik” 1952.

Oqulçanski İ. K.

“Həzi Aslanov” Portret. Tərcümə: N. Nağıyev. 1956.

Ovçinnikov V.

“Sakura budağı” Yaponiya haqqında söhbət. Tərcümə: R. Nağıyev. Gənclik, 1981. 264 s.

“Oğlan istəyirsiniz, ya qız?” Tərcümə: M. Quliyeva. Azərnəşr, 1994. 22 s.

Oçkin B.

“Mülki müdafiə biliklərinin təbliği mühüm vəzifədir” Maarif, 1975. 82 s.

Obolenski İ. V. və Drojgin A. D.

“Arifmetika” 1940.

Obuxova L. A.

“Əsrin sevimlisi” Yuri Qaqarin haqqında. Tərcümə: M. Həmidov. Gənclik, 1977. 200 s.

Obuxova L.

“Oğlan necə kosmonavt oldu” Kiçikyaşlı məktəblilər üçün. Tərcümə: Z. Əliyev. Gənclik, 1987. 28 s.

Ovsyannikov N. və Minkovski T. M.

“Hesablayıcı maşınlar” 1965.

Ovçinnikov V. və Matsuk V. S.

“Görüş dairəsi” Gənclik, 1970. 339 s.

Ovçinnikov Vsevolod

“Palıd kökləri” İngiltərə və ingilislər haqqında təəssürat və düşüncələr. Tərcümə: R. Savalan. Azərnəşr, 1985. 304 s.

Ovçunun xatirələri. 1948.

Turgenev İ. S.

Oqanesyan N. X.

“Azərbaycanın qabaqcıl yemçiləri” Azərnəşr, 1941. 24 s.

Oqloblin K. İ.

“Döyüşçü və otdeleniye gecə vuruşmasında” Azərnəşr, 1942. 40 s.

Oqulçanski İ. K.

“Həzi Aslanov” Povest. Azərnəşr, 1956. 656 s.

Oqurtsov P. A.

“İdarənin partiya təşkilatı” Azərnəşr, 1978. 64 s.

Oqurtsov S.

“Sosializm cəbhəsi ölkələrinin əməkdaşlığı-yeni, ali tipli beynəlxalq münasibətlərdir” 1955. 51 s.

“Oğlan fili necə çəkd” Çin xalq nağılı. Uşaqgəncnəşr, 1948. 16 s.

“Oğuz kağan dastanı” 1992. 39 s.

Odoevski V.

“Şaxta baba”, “Tütün qutusunda şəhərcik” Kiçik yaşlı uşaqlar üçün. Tərcümə: İ. Yaqubov. Uşaqgəncnəşr, 1952. 36 s.

Ojeşko Y.

“Avam” Tərcümə: R. Hüseynova. Azərnəşr, 1959. 205 s.

Ojogin F. M.

“Zoogigiyenadan rəhbər” Azərnəşr, 1934. 232 s.

Ozerov A. V.

“Kənd təsərrüfat heyvanlarının xəstəliklərilə mübarizə” Azərnəşr, 1935. 217 s.

Ozerov A. V.

“Mikrobiologiyanın, baytarlığın və zoogigiyenanın əsasları” Azərnəşr, 1957. 712 s.

Ozolin N.

“Yüksəy və uzağa tullanmağı özün öyrən” Tərcümə: M. P. Piriyeu. Uşaqgəncnəşr, 1952. 36 s.

“Oyun və əyləncələr” Tərcümə: Kazım Ziya. 1951. 36 s.

Oksanen Aulikki

“Böyük bacı və kiçik qardaş” Povest və hekayələr. Tərcümə: B. Balakişiyev. Gənclik, 1989. 188 s.

Okulov A. F.

“Elmi ateizm” Ali məktəb tələbələri üçün dərslik. Maarif, 1981. 324 s.

Oldriç Tomas Belli

“Amerikan məktəblisinin xatirələri” Azərnəşr, 1935. 28 s.

Oldriç Ceymıs

“Diplomat” Roman. Tərcümə: Cəlal Nuhov-Nuhbalayev. Gənclik, 1981. 772 s.

Olevsoo Q.

“Estoniya SSR” Azərnəşr, 1982. 98 s.

Oleynik Boris

“Zülmət sultanı iki il Kremldə” Tərcümə: A. Qəhrəmanov. “Siyasət,” 1993. 94 s.

Oleynik B. İ.

“Torpaq üstə dayanmışam” Şeirlər və poemalar. Yazıçı, 1980. 148 s.

Oleşa Y.

“Seçilmiş əsərləri” Tərcümə: E. Rəhimov, Ş. Mirbağirova və b. Gənclik, 1987. 479 s. 5

Oleşa Y. K.

“Üç gonbul” Povest və hekayələr. Tərcümə: R. Şıxəmirova. Gənclik, 1981. 255 s.

Oleşçuk F.

“Gənclər və din” Azərnəşr, 1939. 55 s.

Olovyanışnikov N. P.

“Kənd yerlərində kütləvi zədələyici silahlardan mühafizə” Azərnəşr, 1964. 52 s.

“O dünyada görüşlər” Münhen dəftərindən. 1993.

“Oxuyan piyalə” Tərcümə: Ş. Mirbağirova. 1958.

“On beş yarpaq” Hekayələr. Tərcümə: B. Nəriman. Azərnəşr, 1975. 103 s.

“On iki fil” Nağıllar. Tərcümə: T. Cəmilova. Gənclik, 1988. 7 s.

Onoprienko B. İ.

“Suda oyunlar və əyləncələr” Uşaqgəncnəşr, 1957. 80 s.

Orazməhəmmədov O.

“Türkmənistan SSR” Azərnəşr, 1972. 62 s.

Ordin A. Q.

“Sovetlər ölkəsinin hava donanması” Tərcümə: T. Mehdi. 1950.

Orlov A. A. və İdels Y. M.

“Qaramal xəstəlikləri” 1937.

Orlov A. A.

“Kənd təsərrüfat heyvanları xəstəliyinin qarşısının alınması və müalicəsi” Azərnəşr, 1937. 164 s.

Orlov V.

“Ələ keçməyənlər haqqında hekayələr” Uşaqgəncnəşr, 1951. 88 s.

Orlov V.

“Cürətli fikirlər” Uşaqgəncnəşr, 1953. 228 s.

Orlov Y. B.

“Yol hərəkəti qaydaları” 4-6-cı siniflər üçün dərs vəsaiti. Maarif, 1986. 96 s.

Orlov F. M.

“Havadan hücumun nəticələrini ləğv etmək işlərində əhalinin iştirakı” 1961. 36 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” Povest. 1-ci kitab. Tərcümə: Y. Məmmədov. Uşaqgəncnəşr, 1952. 312 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” 2-ci kitab. Uşaqgəncnəşr, 1953. 444 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” 3-cü kitab. Uşaqgəncnəşr, 1954. 520 s.

Oseyeva V. A.

“Dinka” Povest. Tərcümə: X. Əliyev. Gənclik, 1978. 648 s.

Oseyeva V. A.

“Nə üçün?” Tərcümə: X. Musayeva. Gənclik, 1972. 16 s.

Ostrovski N. A.

“Polad necə bərkidi” Roman. Tərcümə: M. Arif. Gənclik, 1972. 411 s.

Ostrovski N.

“Fırtınadan doğulmuşlar” Uşaqgəncnəşr, 1953. 228 s.

Otçenaşek Y.

“Romeo, Cülyetta və zülmət” Povest. Tərcümə: B. Cəfərov. Azərnəşr, 1962.

Ouyan Şan

“Xalqın xidmətçisi” Roman. Tərcümə: H. Hüseyinov. Azərnəşr, 1952. 256 s.

Oxotnikov V. D.

“Maqnitlər” Azərnəşr, 1950. 36 s.

Ohancanyan A. M.

“MDQV məktəblərinin iş təcrübəsindən” 1958. 40 s.

Ohancanyan Şahen

“Yüksəliş yollarında” Tərcümə: Ə. Vəkil. Azərnəşr, 1986. 132 s.

Ohenri

“Hekayələr” Azərnəşr, 1966. 149 s.

Oçan S. İ.

“Heyvanların, quşların və arıların könüllü sığortası” 1936. 70 s.

Oçkin B.

“Mülki müdafiə biliklərinin təbliği mühüm vəzifədir” Maarif, 1975. 82 s.

Oşeverov Q.

“Müəssisədə komsomol qrupu” Tərcümə: B. A. Həsənov. Uşaqgəncnəşr, 1951. 108 s.

Oleynik Boris

“Torpaq üstə dayanmışam” Şeirlər və poema. Tərcümə: C. Novruz. 1980.

Ouyan Şan

“Xalqın xidmətçisi” Tərcümə: Hüseynov H. 1952.

Oseyeva V.

“Dinka” Povest. Tərcümə: X. Əliyev. Gənclik, 1978. 648 s.

Oldriç Ceyms

“Diplomat” Roman. Tərcümə: Cəlal Nuhov-Nuhbalayev. Gənclik, 1981. 772 s.

Octrovski N. A.

“Polad necə bərkidi” Roman. Tərcümə: R. Təhmasib. Gənclik, 1987. 645 s.

Obuxova Lidiya Alekseyevna

“Əsrin sevimlisi” Tərcümə: M. Həmidov. Gənclik, 1977. 200 s.

Oğuz Sara

“Dəli istək” Rəssam. Əşrəf Muradoğlu haq. Tərcümə: M. Hüseynzadə. Ziya, 2007. 32 s.

Oruell Corc

“Heyvanıstan” Tərcümə: V. Quliyev. Qanun, 2011. 143 s.

Oskar Uayld

“Xoşbəxt şahzadə” Tərcümə: Elçin Şıxlı. Öndər Nəşriyyat, 2005. 335 s.

Ourell Corc

“1984” Roman. Tərcümə: V. Quliyev. Qanun, 2011. 436 s.

Oğuz Sara

“Dəli istək” Rəssam Əşrəf Muradoğlu haqqında. Tərcümə: M. Hüseynzadə. Ziya, 2007. 32 s.

Oruell Corc

“Heyvanıstan” Povest Tərcümə: V. Quliyev. Qanun, 2011. 143 s.

Osipov İ.

“Yeddi gəmi adası” 1951.

Obama B.

“Atamın arzuları” Tərcümə: R. Raufoğlu. Qanun, 2009. 346 s.

Olevsoo Q.

“Estoniya SSR. Azərnəşr, 1982. 98 s.

Olevsoo Q.

“Estoniya SSR”. Azərnəşr, 1972. 54 s.

“On beş bayraq” Hekayələr. Tərcümə: Nəriman B. Azərnəşr, 1975. 103 s.

Otcenaşek Y.

“Romeo, Culyetta və zülmət” Povest. Tərcümə: B. Cəfərov. Azərnəşr, 1962. 118 s.

“Osetin nağılları” Tərcümə: Fətəliyev Ə. 1962.

Osipov Q.

“Zəncirlənmiş gənclik” Tərcümə: Şirinov C. 1952.

Obuxova Lidiya

“Öncə yer vardır” Yuri Qaqarin haqqında xatirə povest. Tərcümə: Vaqif Bəhmənli. Nağıl evi, 2010. 252 s.

Oleşa Yuri Karloviç

“Seçilmiş əsərləri” Tərcümə: Rəna Şıxəmirova. Avrasiya Press, 2006. 182 s.

Oseyeva, V.

“Sarı pişik” Tərcümə: Ə. Babayeva. 1960

Oseyeva Valentina

“Sehrli söz” Hekayələr. Tərcümə: Ə. Babayeva. Gənclik, 1985. 20 s.

Oseyeva, V.

“Sarı pişik” Tərcümə: Ə. Babayeva. 1960

Oseyeva Valentina

“Sehrli söz” Hekayələr. Tərcümə: Ə. Babayeva. Gənclik, 1985. 20 s.

Obuxova Lidiya

“Öncə yer vardır” Yuri Qaqarin haqqında xatirə povest. Tərcümə: Vaqif Bəhmənli. Nağıl evi, 2010. 252 s.

Osipov Q.

“Zəncirlənmiş gənclik” Tərcümə: Şirinov C. 1952.

Obuxova Lidiya

“Öncə yer vardı” Yuri qaqarin haqqında xatirə povest. Tərcümə: V. Bəhmənli. Nağıl evi, 2010. 252 s.

Otcenaşek Y.

“Romeo, Culyetta və zülmət” Povest. Tərcümə: B. Cəfərov. Azərnəşr, 1962. 118 s.

Obuxova L. A.

“Əsrin sevimlisi” 1977.

Obuxova L. A.

“Oğlan necə kosmonavt oldu” Gənclik, 1987. 28 s.

Oqulçanski İ. K.

“Həzi Aslanov” Portret. Tərcümə: N. Nağıyev. 1956.

“Oğlan istəyirsiniz, ya qız?” Tərcümə: M. Quliyeva. Azərnəşr, 1994. 22 s.

Oçkin B.

“Mülki müdafiə biliklərinin təbliği mühüm vəzifədir” Maarif, 1975. 82 s.

“O dünyada görüşlər” Münhen dəftərindən. 1993.

Obolenski İ. V. və Drojgin A. D.

“Arifmetika” 1940.

Obuxova L. A.

“Əsrin sevimlisi” Yuri Qaqarin haqqında. Tərcümə: M. Həmidov. Gənclik, 1977. 200 s.

Obuxova L.

“Oğlan necə kosmonavt oldu” Kiçikyaşlı məktəblilər üçün. Tərcümə: Z. Əliyev. Gənclik, 1987. 28 s.

Ovsyannikov N. və Minkovski T. M.
“Hesablayıcı maşınlar” 1965.

Ovçinnikov V. və Matsuk V. S.
“Görüş dairəsi” Gənclik, 1970. 339 s.

Ovçinnikov Vsevolod
“Palıd kökləri” İngiltərə və ingilislər haqqında təəssürat və düşüncələr.
Tərcümə: R. Savalan. Azərnəşr, 1985. 304 s.

Ovçunun xatirələri. 1948.
Turgenev İ. S.

Oqanesyan N. X.
“Azərbaycanın qabaqcıl yemçiləri” Azərnəşr, 1941. 24 s.

Oqloblin K. İ.
“Döyüşçü və otdeleniyə gecə vuruşmasında” Azərnəşr, 1942. 40 s.

Oqulçanski İ. K.
“Həzi Aslanov” Povest. Azərnəşr, 1956. 656 s.

Oqurtsov P. A.
“İdarənin partiya təşkilatı” Azərnəşr, 1978. 64 s.

Oqurtsov S.
“Sosializm cəbhəsi ölkələrinin əməkdaşlığı-yeni, ali tipli beynəlxalq
münasibətlərdir” 1955. 51 s.

“Oğlan fili necə çəkd” Çin xalq nağılı. Uşaqgəncnəşr, 1948. 16 s.

“Oğuz kağan dastanı” 1992. 39 s.

Odoevski V.
“Şaxta baba”, “Tütün qutusunda şəhərcik” Kiçik yaşlı uşaqlar üçün. Tərcümə: İ.
Yaqubov. Uşaqgəncnəşr, 1952. 36 s.

Ojeşko Y.
“Avam” Tərcümə: R. Hüseynova. Azərnəşr, 1959. 205 s.

Ojogin F. M.
“Zoogigiyenadan rəhbər” Azərnəşr, 1934. 232 s.

Ozerov A. V.
“Kənd təsərrüfat heyvanlarının xəstəliklərilə mübarizə” Azərnəşr, 1935. 217 s.

- Ozerov A. V.
“Mikrobiologiyanın, baytarlığın və zoogigiyenanın əsasları” Azərnəşr, 1957.
712 s.
- Ozolin N.
“Yüksəyə və uzağa tullanmağı özün öyrən” Tərcümə: M. P. Piriyeu.
Uşaqgəncnəşr, 1952. 36 s.
- Okulov A. F.
“Elmi ateizm” Ali məktəb tələbələri üçün dərslik. Maarif, 1981. 324 s.
- Oldriç Tomas Belli
“Amerikan məktəblisinin xatirələri” Azərnəşr, 1935. 28 s.
- Oldriç Ceyms
“Diplomat” Roman. Tərcümə: Cəlal Nuhov-Nuhbalayev. Gənclik, 1981. 772 s.
- Olevsoo Q.
“Estoniya SSR” Azərnəşr, 1982. 98 s.
- Oleynik Boris
“Zülmət sultanı iki il Kremldə” Tərcümə: A. Qəhrəmanov. “Siyasət,” 1993. 94 s.
- Oleynik B. İ.
“Torpaq üstə dayanmışam” Şeirlər və poemalar. Yazıçı, 1980. 148 s.
- Oleşa Y.
“Seçilmiş əsərləri” Tərcümə: E. Rəhimov, Ş. Mirbağirova və b. Gənclik, 1987.
479 s. 5
- Oleşa Y. K.
“Üç gonbul” Povest və hekayələr. Tərcümə: R. Şıxəmirova. Gənclik, 1981. 255 s.
- Oleşçuk F.
“Gənclər və din” Azərnəşr, 1939. 55 s.
- Olovyanişnikov N. P.
“Kənd yerlərində kütləvi zədələyici silahlardan mühafizə” Azərnəşr, 1964. 52 s.
- Onoprienko B. İ.
“Suda oyunlar və əyləncələr” Uşaqgəncnəşr, 1957. 80 s.

Orazmöhəmmədov O.

“Türkmənistan SSR” Azərnəşr, 1972. 62 s.

Ordin A. Q.

“Sovetlər ölkəsinin hava donanması” Tərcümə: T. Mehdi. 1950.

Orlov A. A. və İdels Y. M.

“Qaramal xəstəlikləri” 1937.

Orlov A. A.

“Kənd təsərrüfat heyvanları xəstəliyinin qarşısının alınması və müalicəsi”
Azərnəşr, 1937. 164 s.

Orlov V.

“Ələ keçməyənlər haqqında hekayələr” Uşaqgəncnəşr, 1951. 88 s.

Orlov V.

“Cürətli fikirlər” Uşaqgəncnəşr, 1953. 228 s.

Orlov Y. B.

“Yol hərəkəti qaydaları” 4-6-cı siniflər üçün dərs vəsaiti. Maarif, 1986. 96 s.

Orlov F. M.

“Havadan hücumun nəticələrini ləğv etmək işlərində əhəlinin iştirakı” 1961. 36 s.

“On beş yarpaq” Hekayələr. Tərcümə: B. Nəriman. Azərnəşr, 1975. 103 s.

“On iki fil” Nağıllar. Tərcümə: T. Cəmilova. Gənclik, 1988. 7 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” Povest. 1-ci kitab. Tərcümə: Y. Məmmədov.
Uşaqgəncnəşr, 1952. 312 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” 2-ci kitab. Uşaqgəncnəşr, 1953. 444 s.

Oseeva V.

“Vasyok Trubaçov və yoldaşları” 3-cü kitab. Uşaqgəncnəşr, 1954. 520 s.

Oseyeva V. A.

“Dinka” Povest. Tərcümə: X. Əliyev. Gənclik, 1978. 648 s.

Oseyeva V. A.

“Nə üçün?” Tərcümə: X. Musayeva. Gənclik, 1972. 16 s.

Ostrovski N. A.

“Polad necə bərkidi” Roman. Tərcümə: M. Arif. Gənclik, 1972. 411 s.

Ostrovski N.

“Fırtınadan doğulmuşlar” Uşaqgənçnəşr, 1953. 228 s.

Otçenaşek Y.

“Romeo, Cülyetta və zülmət” Povest. Tərcümə: B. Cəfərov. Azərnəşr, 1962.

Ouyan Şan

“Xalqın xidmətçisi” Roman. Tərcümə: H. Hüseyinov. Azərnəşr, 1952. 256 s.

Oxotnikov V. D.

“Maqnitlər” Azərnəşr, 1950. 36 s.

“Oxuyan piyalə” Asiya ölkələri xalqlarının nağılları. Tərcümə: Ş. Mirbağirova. Uşaqgənçnəşr, 1958. 192 s.

Oçkin B.

“Mülki müdafiə biliklərinin təbliği mühüm vəzifədir” Maarif, 1975. 82 s.

Oşeverov Q.

“Müəssisədə komsomol qrupu” Tərcümə: B. A. Həsənov. Uşaqgənçnəşr, 1951. 108 s.

Ohancanyan A. M.

“MDQV məktəblərinin iş təcrübəsindən” 1958. 40 s.

Ohancanyan Şahen

“Yüksəliş yollarında” Tərcümə: Ə. Vəkil. Azərnəşr, 1986. 132 s.

Ohenri

“Hekayələr” Azərnəşr, 1966. 149 s.

Oçan S. İ.

“Heyvanların, quşların və arıların könüllü sığortası” 1936. 70 s.

Ovçinnikov V.

“Palıd kökləri” İngiltərə və ingilislər haqqında təəssürat və düşüncələr. Tərcümə: R. Savalan. Azərnəşr, 1985. 304 s.

Oleynik Boris

“Torpaq üstə dayanmışam” Şeirlər və poema. Tərcümə: C. Novruz. 1980.

Obuxova Lidiya Alekseyevna

“Əsrin sevimlisi” Tərcümə: M. Həmidov. Gənclik, 1977. 200 s.

Oğuz Sara

“Dəli istək” Rəssam. Əşrəf Muradoğlu haq. Tərcümə: M. Hüseynzadə. Ziya, 2007. 32 s.

Ourell Corc

“1984” Roman. Tərcümə: V. Quliyev. Qanun, 2011. 436 s.

Osipov İ.

“Yeddi gəmi adası” 1951.

Osayeva V.

“Nə üçün” Tərcümə: X. Musayeva. Gənclik, 1972. 16 s.

Obama B.

“Atamın arzuları” Tərcümə: R. Raufoğlu. Qanun, 2009. 346 s.

Oseyeva Valentina Aleksandrovna

“Dinka” Povest. Tərcümə: X. Əliyev. Gənclik, 1978. 648 s.

“On beş bayraq” Hekayələr. Tərcümə: Nəriman B. Azərnəşr, 1975. 103 s.

Oleşa Yuri Karlovic

“Üç gonbul” Povest və hekayələr. Tərcümə: R. Şıxəmirova. Gənclik, 1981. 255 s.

Okunyov L. Y.

“Ali cəbr” 1955.

Osipov Q.

“Zəncirlənmiş gənclik” 1952.

Orlov Y. B.

“Yol hərəkəti qaydaları” 4-6-cı siniflər üçün. Maarif, 1986. 96 s.

“Oxuyan piyalə” Tərcümə: Ş. Mirbağirova. 1958.

Ovçinnikov V.

“Sakura budağı” Yaponiya haqqında söhbət. Tərcümə: R. Nağıyev. Gənclik, 1981. 264 s.

“Oğuznamələr” Tərcüməçi: Kamil Vəli, Fəxri Uğurlu. BDU, 1993. 89 s.

“Orta pillə rəhbərləri üçün soraq kitabı” Əkinçilik, bitkiçilik. Tərcümə: Q. Q. Oleynik. Azərnəşr, 1983. 24

Ouyan Şan

“Xalqın xidmətçisi” Tərcümə: Hüseynov H. 1952.

Oseyeva V.

“Dinka” Povest. Tərcümə: X. Əliyev. Gənclik, 1978. 648 s.

Oldriç Ceymz

“Diplomat” Roman. Tərcümə: Cəlal Nuhov-Nuhbalayev. Gənclik, 1981. 772 s.

Octrovski N. A.

“Polad necə bərkidi” Roman. Tərcümə: R. Təhmasib. Gənclik, 1987. 645 s.

Oruell Corc

“Heyvanıstan” Tərcümə: V. Quliyev. Qanun, 2011. 143 s.

Oskar Uayld

“Xoşbəxt şahzadə” Tərcümə: Elçin Şıxlı. Öndər Nəşriyyat, 2005. 335 s.

Oğuz Sara

“Dəli istək” Rəssam Əşrəf Muradoğlu haqqında. Tərcümə: M. Hüseynzadə. Ziya, 2007. 32 s.

Oruell Corc

“Heyvanıstan” Povest Tərcümə: V. Quliyev. Qanun, 2011. 143 s.

Olevsoo Q.

“Estoniya SSR. Azərnəşr, 1982. 98 s.

Olevsoo Q.

“Estoniya SSR”. Azərnəşr, 1972. 54 s.

“Osetin nağılları” Tərcümə: Fətəliyev Ə. 1962.

Oleşa Yuri Karloviç

“Seçilmiş əsərləri” Tərcümə: Rəna Şıxəmirova. Avrasiya Press, 2006. 182 s.